

Batut gimnastikası üzrə milli
yarışların
proqramı
2022-ci il

Yaş kateqoriyası	Çıxış proqramı	Qiymət	Əlavə
Balacalar (2015)	Fərdi tullanma	10 xaldan hesablanır	Sərbəst hərəkətlər 10 elementdən ibarətdir. 1 element üçün maksimum çətinlik əmsalı 6-dır.
Uşaqlar (2012-2014)	Fərdi tullanma Sinxron tullanma	10 xaldan hesablanır	Maksimum çətinlik əmsalı: 2012-ci il təvəllüdlü gimnastlar üçün- 8 2013-cü il təvəllüdlü gimnastlar üçün - 10 2014-cü il təvəllüdlü gimnastlar üçün - 13
Yeniyetmələr (2010-2011)	Fərdi tullanma Sinxron tullanma	10 xaldan hesablanır	Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq edilmiş yeniyetmələr arasında keçirilən yarışların proqramı

Yaş kateqoriyası	Çıxış proqramı	Qiymət	Əlavə
Gənclər (2006-2009)	Fərdi və sinxron tullanmalar	10 xaldan hesablanır	Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq edilmiş yeniyetmələr arasında keçirilən yarışların proqramı
Böyüklər (2005-ci il və daha böyük)	FIG-nin proqramına əsasən	10 xaldan hesablanır	FIG-nin proqramına əsasən



Mükafatlandırma

Yaş kateqoriyaları	Proqram	Yer
Balacalar (2015)	Təsnifatda 1-ci və 2-ci çıxışın cəminə əsasən	I II III
Uşaqlar (2012-2014)	Təsnifatda 1-ci və 2-ci çıxışın cəminə əsasən	I II III
Yeniyetmələr (2010-2011)	Təsnifatda 1-ci və 2-ci çıxışın cəminə əsasən	I II III
Gənclər (2006-2009)	Təsnifatda 1-ci və 2-ci çıxışın cəminə əsasən	I II III
Böyükler – (2005-ci il və daha böyük)	Təsnifatda və ya finalda 1 çıxışın cəminə əsasən	I II III

Yarıřlar

Azərbaycan Çempionatı

- Böyükler – (2005-ci il və daha böyük)
- Gənclər (2006-2009)
- Yeniyetmələr (2010-2011)

Azərbaycan Birinciliyi

- Gənclər (2006-2009)
- Yeniyetmələr (2010-2011)
- Uşaqar (2012-2014)
- Balacalar (2015)

Bakı Çempionatı

- Böyükler – (2005-ci il və daha böyük)
- Gənclər (2006-2009)
- Yeniyetmələr (2010-2011)

Bakı Birinciliyi

- Gənclər (2006-2009)
- Yeniyetmələr (2010-2011)
- Uşaqar (2012-2014)
- Balacalar (2015)

Qeyd: *Beynəlxalq Gimnastika Federasiyasının qaydalarına əsasən Mükafatlandırma Mərasimində iştirakçılar çıxış geyimində deyil, idman formasında olmalıdır.*